

İQTİSADI XƏBƏRLƏR MARAQLI HƏYAT ZİYALİ BAXIŞI AZƏRBAYCAN HAQQINDA BİLMƏYƏ DƏYƏR

MALİYYƏ MƏLUMAT JURNALI

Finansist

#01 YANVAR 2013

MALİYYƏ
MENECMENTİNİN
MƏZMUNU VƏ MƏQSƏDİ

NƏ EDİM Kİ
PULUM ÇATSIN?

AZƏRBAYCAN
RESPUBLİKASINDA
MALİYYƏ HESABATLARINDA
BEYNÖLXALQ
STANDARTLARIN TƏTBİQİ

MƏN HƏMİŞƏ
FƏXR ETMİŞƏM, İNDİ DƏ
FƏXR EDİRƏM Kİ MƏN
AZƏRBAYCANLIYAM!!!

MÜSABİQƏDƏ
İSTİRAK ET
LONDONA SƏYAHƏT
QAZAN

12

“FİNANSİST”
JURNALININ
TƏQDİMAT
MƏRASİMİ

12 fevral 2013-cü il tarixində “JW Marriott Absheron Baku Hotel” Khojasan meeting room-da Professional Maliyyə Menecerləri Assosiasiyasının təsis etdiyi “Finansist” jurnalının təqdimat mərasimi keçirildi. Tədbirdə fəxri qonaqlar qismində Assosiasiyanın Məsləhət Şurasının üzvləri, həmçinin, respublikamızın ictimai əhəmiyyətli qurumlarının, dövlət təşkilatlarının, xarici nümayəndəliklərin, iri kommersiya təşkilatlarının nümayəndələri və maliyyə mütəxəssisləri də iştirak edirdilər.



Qonaqları Assosiasiyanın prezidenti, Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun Azərbaycanadakı nümayəndəsi – Nuriyyə Novruzova salamladı, assosiasiyannın ümumi fəaliyyəti və "Finansist" jurnalının təsis olunması ilə bağlı məlumat verdi.

Sonra isə Assosiasiyanın Məsləhət Şurası adından Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin Sədri, Beynəlxalq İqtisadçılar İttifaqının Vitse-Prezidenti Akademik Ziyad Səmədzadə ön sözlə tədbiri açdı və

redaksiya heyətini təbrik edərək xoş arzularını bildirdi.

Assosiasiyanın keçdiyi təcrübə yolunu göstərən qısa təqdimat çarxi təqdim olundu və xarici ölkələrin peşəkar təşkilatlarının rəhbərləri onlayn çarx vasitəsilə təbriklərini çatdırdılar.

Baş redaktor Ramil Bağirov jurnalın rubrikaları haqqında ətraflı təqdimat keçirdi.

Tədbirin fəxri qonaqları Vergilər Nazirinin müavini Sahir Məmmədخانov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət Neft Şirkətinin vit-



se-prezidenti Süleyman Qasimov və Ernst & Yanq Holding (SiAyEs) Bi.Vi. Şirkətinin Azərbaycandakı Filialının Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev çıxış edərək mühasiblərin, maliyyə direktorlarının və maliyyə mütəxəssislərinin peşkar maraqlarına cavab verən tematik və ixtisaslaşdırılmış nəşrlərə ehtiyac olduğu bir dövrdə jurnalın nəşr olunmasını yüksək dəyərləndirdilər və redaksiya heyətini bu münasibətlə təbrik edərək öz təklif və tövsiyələrini bildirdilər.



Sonda jurnalımızın ilk üç oxucusu seçildi və onlara hədiyyələr təqdim olundu. Sonda musiqi sədaları altında təmtəraqla tort kəsildi və toplantı iştirakçıları yığışaraq xatirə şəkli çəkildilər. Tədbir qonaqların qeyri-formal görüşləri və fərşetlə başa çatdı.



Jurnal haqqında məlumat media yayım (TV və internet portalları) vasitələri ilə ictimaiyyətə çatdırılmışdır.

Jurnalın iştirakçılar arasında böyük maraq doğurması, onun, arzu olunan, tanınan, maraqlı, eyni zamanda özünəməxsus materiallarla zəngin bir nəşrə çevriləcəyinə və oxucuların rəğbətini qazanacağına ümidimizi bir daha artırdı. Tədbir çox uğurla keçdi və təqdimat mərasimində iştirak edənlər razı qaldılar.

Ümid edirik ki, "Finansist" jurnalı - maliyyə məlumat jurnalı olmaqla yanaşı, həmçinin, maliyyə, mühasibat uçotu və audit sahəsində elmi-praktik vəsait kimi çoxsaylı oxucularımızın stolüstü kitabına çevriləcək, müasir, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, yeni məlumatların əldə edilməsi və gündəlik fəaliyyətlərində tətbiq edilməsi baxımından çox faydalı olacaqdır.

